



N° 14076\*02



## Şengen Vizası üçün Ərizə

Bu anket pulsuzdur

ŞƏKİL

1. Soyadı [soyadları] (x)				<b>Partie réservée à l'administration</b>			
2. Əvvəlki soyadı [soyadları] (x)				Date d'introduction de la demande :			
3. Adı (lar) (x)				Numéro de la demande de visa :			
4. Doğulduğu tarix (gün-ay-il)		5. Doğulduğu yer:		7. İndiki milliyəti:		Responsable du dossier :	
		6. Doğulduğu ölkə:		Əvvəlki milliyəti / əgər fərqlidirsə:		Demande introduite :	
8. Cinsi		9. Ailə vəziyyəti:				□ Apres d'une ambassade/ d'un consulat	
□ Kişi □ Qadın		□ Subay □ Evli □ Ayrı □ Boşanmış □ Dul				□ Apres du CAC	
		□ Başqa (dəqiqləşdirin)				□ Apres d'un prestataire de services	
10. Azyaşlılar üçün : Valideynin / qəyyumun soyadı, adı, ünvanı (ərizəçinin ünvanından fərqlidirsə) və milliyəti						□ Apres d'un intermédiaire commercial	
11. Milli şəxsiyyət sənədinin nömrəsi (lazım olduqda)						□ à la frontière	
12. Səyahət sənədinin növü :						Nom :	
□ Adi pasport □ Diplomatik pasport □ Xidməti pasport □ Rəsmi pasport □ Xüsusi pasport						□ autres	
□ Digər səfər sənədi (dəqiqləşdirmək):						Documents justificatifs :	
13. Səfər sənədinin nömrəsi		14. Verildiyi tarix		15. Etibarlılıq müddəti		□ Document de voyage	
						□ Moyens de subsistance	
						□ Invitation	
						□ Moyen de transport	
						□ Assurance maladie en voyage	
						□ Autres :	
17. Ərizəçinin ev ünvanı və elektron poçt ünvanı				Telefon nömrəsi (nömrələri)			
18. İndiki milliyəti olduğu ölkədən başqa digər bir ölkədəki yaşayış yeri						□ Refusé	
□ Xeyr □ Bəli : Yaşamaq icazəsi və ya başqa sənəd N° ..... Etibarlılığının bitmə tarixi						□ Délivré	
.....						□ A	
* 19. İndiki peşəsi						□ C	
* 20. İş yerinin adı, ünvanı və telefonu. Tələbələr üçün təhsil müəssisəsinin ünvanı						□ VTL	
						Valable:	
						du .....	
						au .....	
21. Səfər(lər)in əsas məqsəd(lər) :						Nombre de jours : .....	
□ Turizm □ İşgüzar □ Ailəyə və ya dostlara qonaq □ Mədəni □ İdman □ Rəsmi səfər □ Təhsil						Nombre d'entrées :	
□ Müalicə □ Tranzit □ Aeroport tranziti □ Digər (dəqiqləşdirin):						□ 1 □ 2 □ Multiples	
22. Əsas istiqamət olan Şengen dövləti			23. İlk giriş edilən Şengen dövləti				
24. Girişlərin sayı			25. Səfərin və ya tranzitin müddəti				
□ Bir giriş □ İki giriş □ Çox giriş			Günlərin sayını qeyd etmək:				
26. Son üç il ərzində verilmiş Şengen vizaları							
□ Xeyr							
□ Bəli. Etibarlılıq müddəti ...../...../...../...../...../...../...../...../...../.....							
27. Əvvəllər Şengen vizası almaq məqsədilə götürülmüş barmaq izləri							
□ Xeyr □ Bəli. Tarixi (əgər məlumdursa):.....							
28. Sonuncu istiqamət ölkəsinə girişə icazə (lazım olarsa) t							
..... tərəfindən verilmişdi,							

Avropa İttifaqından (AI), Avropa İqtisadi Məkanından (AIM) və ya İsveçrə Konfederasiyasından olan şəxslərin ailə üzvləri (həyat yoldaşı, öhdədə olan uşaq və ya ahi) \* işarəsi olan bəndləri doldurmurlar. Onlar qohumluq dərəcəsinə təsdiq edən sənədləri təqdim edir və 34 və 35-ci bəndləri doldururlar.

(x) 1-ci bənddən 3-cü bəndədək olan məlumatlar səfər sənədinə uyğun olmalıdır.

29. Şengen zonasına nəzərdə tutulmuş gəlmə tarixi	30. Şengen zonasından nəzərdə tutulmuş çıxma tarixi
* 31. Şengen Dövlət (lər)inə dəvət edən şəxs(lər)in soyadı və adı. Lazım olarsa. Şengen Dövlət (lər)ində mehmanxana(lar)nın adı və ya müvəqqəti ünvan(lar)	
Şengen Dövlət (lər)inə dəvət edən şəxs(lər)in / mehmanxana (lar) və ya müvəqqəti qalma yer(lər)in ünvanı və elektron ünvanı	Telefon və faks
* 32. Qəbul edən təşkilatın/müəssisənin adı və ünvanı	Təşkilatın/müəssisənin Telefon və faksı
Qəbul edən müəssisədə/təşkilatda əlaqə saxlanılacaq şəxsin soyadı, adı, ünvanı, faksı və elektron ünvanı	
* 33. Yol xərcini və səfər zamanı gündəlik xərcləri kim ödəyir	
<input type="checkbox"/> Özüm Yaşayış vasitələri <input type="checkbox"/> Nəgd pul <input type="checkbox"/> Səfər çekləri <input type="checkbox"/> Kredit kartları <input type="checkbox"/> Öncədən ödənilmiş yaşayış yeri <input type="checkbox"/> Öncədən ödənilmiş nəqliyyat <input type="checkbox"/> Digər (dəqiqləşdirin):	<input type="checkbox"/> Qarant tərəfindən (qəbul edən şəxs, müəssisə, təşkilat) – dəqiqləşdirin. <input type="checkbox"/> 31-ci və ya 32-ci bəndlərdə göstərilənlər <input type="checkbox"/> digər (dəqiqləşdirin) : ..... Yaşayış vasitələri <input type="checkbox"/> Nəgd pul <input type="checkbox"/> Verilən yaşayış sahəsi <input type="checkbox"/> Səfər müddətində ödənilən xərclər <input type="checkbox"/> Öncədən ödənilmiş nəqliyyat <input type="checkbox"/> Digər (dəqiqləşdirin):
34. Avropa İttifaqı, AİM və ya İsveçrə Konfederasiyasından olan ailə üzvünün şəxsi məlumatları	
Soyadı	Adı(ları)
Doğulduğu tarix	Milliyəti
Səfər sənədinin və ya şəxsiyyət vəsiqəsinin nömrəsi	
35. Avropa İttifaqı, AİM və ya İsveçrə Konfederasiyasından olan ailə üzvü ilə qohumluq əlaqəsi:	
<input type="checkbox"/> Həyat yoldaşı <input type="checkbox"/> Uşaq <input type="checkbox"/> Nəvə <input type="checkbox"/> Himayəsində olan ahıl	
36. Yer və tarix	37. İmza (azyaşlılar üçün valideynin / qanuni himayədarın imzası)

Mənə məlumat verilib ki, əgər viza verilmirsə, ödənilmiş rüsum geri qaytarılmır.

Çoxkeçidli viza istəniləndə tətbiq olunur (bənd 24)

Şengen zonasına üzv Dövlətlərin ərazisinə ilk səfərim üçün və sonrakı səfərlər zamanı tibbi sığortanın olmasının vacibliyi barədə mənə məlumat verilmişdir.

Mən, bu işin mahiyyətini dərk edərək, aşağıdakılarla razıyam: vizə haqqında ərizəmin yoxlanılması məqsədilə, bu ərizədə verilmiş məlumatların toplanması, fotosəklimin çəkilməsi, və lazım gələrsə barmaq izlərimin götürülməsi.  
Viza haqqındakı bu ərizədə qeyd edilən mənə aid şəxsi məlumatlar, həmçinin mənim barmaq izlərim və fotosəklim viza üçün ərizəmlə əlaqədar qərar verilməsi məqsədilə Şengen Dövlətlərinin aidiyyətli rəsmilərinə ötürüləcəkdir.  
Bu məlumatlar və viza haqqında ərizəmə aid qərarla bağlı məlumatlar, və ya vizanın ləğvi və ya uzadılmasına aid bütün məlumatlar toplanaraq maksimum beş il müddətində vizalar haqqında məlumat sistemində (VİS) saxlanılacaqdır; bu müddət ərzində, vizalarla məşğul olan rəsmilər, xarici sərhədlərdə və üzv Dövlətlərdə vizaları yoxlayan rəsmilər, üzv Dövlətlərdə immiqrasiya və sığınacaq məsələləri ilə məşğul olan rəsmilər üzv Dövlətlərin ərazisinə mütəmadi giriş və yaşayış şərtlərinə riayət edilməsinə yoxlamaq, bu şərtlərə riayət etməyən və artıq riayət etməyən şəxsləri müəyyən etmək, sığınacaq haqqındakı ərizəni yoxlamaq və bu ərizə ilə əlaqədar məsul rəsminin qərarını öyrənmək məqsədilə bu məlumatları əldə edə bilərlər. Bəzi hallarda, terror hallarının və digər ciddi qanun pozuntularının qarşısının alınması və müəyyən edilməsi məqsədilə, eləcə də onlar haqqında istintaq işi məqsədilə bu məlumatları üzv Dövlətlərin müəyyən edilmiş rəsmiləri və Avropol da öyrənə bilər. Üzv Dövlətin rəhbərliyi bu məlumatlardan istifadə etmək səlahiyyətinə malikdir. [...].

Mənə bildirilmişdir ki, mənim, VİS-də qeydiyyatla alınmış mənə aid olan məlumatlar haqqında onlarda buraxılmış səhvləri düzəltmək, pozulmuş olanları bərpa etmək və ya onlardan qeyri-qanuni formada istifadə olunması barədə Şengen məkanının hər hansı bir üzv Dövlətində və ya məlumatları vermiş olan üzv Dövlətdə yazılı bildiriş almaq hüququm vardır. Mənim təcili xahişimə əsasən, ərizəmi yoxlayan rəsmilər haqqındakı şəxsi məlumatları, aidiyyətli Dövlətin buna aid qanunvericiliyinə əsasən, yoxlama bilmək, onlarda düzəliş etmək və ya onları ləğv etmək hüququmdan istifadə etmək barədə mənə məlumat verəcəkdir. Həmin üzv Dövlətin milli yoxlama rəsmisinə [**Milli İnformatika və Azadlıqlar Komissiyası - 3 Place de Fontenoy - TSA 80715 - 75334 PARIS CEDEX 07**] şəxsi məlumatların qorunmasına aid xahişlə müraciət oluna bilər.

Mən bəyan edirəm ki, mənim bildiyimə görə, verdiyim məlumatlar düzgün və dolğundur. Mənə məlumdur ki, hər hansı bir saxta məlumata görə ərizəm geri qaytarıla bilər və ya əgər viza artıq verilmişdirsə, o, ləğv edilə bilər və ərizəni yoxlayan Şengen Dövləti tərəfindən, ondakı hüququn tətbiqi ilə, buna görə haqqımda cinayət işi açmaq barədə vəsədat qaldırıla bilər.

Mən, mənə viza verilməyə təqdirə, viza müddəti bitdikdə Şengen Dövlətləri ərazisinə tərk etməyi öhdəmə götürürəm. Mənə bildirilmişdir ki, viza alınması, Şengen Dövlətlərinin avropa ərazisinə daxil olma şərtlərindən yalnız biridir. Mənə viza verilməsi, heç də, Şengen sərhəd kodeksinin 5-ci maddəsinin 1-ci bəndi ilə tələb olunan şərtləri yerinə yetirməyəcəyim halda, mənim kompensasiya almaq hüququmun olacağını nəzərdə tutmur və ölkəyə giriş mənə qadağan olunacaqdır. Şengen Dövlətlərinin Avropa ərazisinə giriş zamanı giriş şərtlərinə riayət edilməsi yenidən yoxlanılacaqdır.

Yer və tarix	İmza (azyaşlılar üçün valideynin / qanuni himayədarın imzası)
--------------	--

(1) VİS qüvvədə olduğu müddətdə